

**AZƏRBAYCAN RESPUBLİKASININ  
AUDİTORLAR PALATASI ŞURASININ  
QƏRARI**

**Bakı şəhəri**

**№263/3**

**26 may 2015-ci il**

**Məcburi audit subyektləri olan auditor təşkilatlarının  
auditdən keçmə və auditorların peşə məsuliyyətlərinin  
icbari sığortalanması vəziyyətlərinin araşdırılması barədə**

Azərbaycan Respublikası Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 3.10-cu "Məcburi audit subyektləri olan auditor təşkilatlarının auditdən keçmə və auditorların peşə məsuliyyətlərinin icbari sığortalanması vəziyyətlərinin araşdırılması" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 333-IIIQ sayılı "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa, Auditorlar Palatası Şurasının 2009-cu il 26 yanvar tarixli 197/5 sayılı "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər)" 48-ci "Qanunvericiliyə uyğun olaraq məcburi auditin obyektinə olan təsərrüfat subyektlərinin auditdən yayınma hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi" yarımbəndinin, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü "Məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il əmlak mənafeləri ilə cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditor cəlb etməlidir (kənar audit)...." maddəsinin tələblərinə məhdud məsuliyyətli cəmiyyət təşkilatı-hüquqi formasında olan auditor təşkilatları tərəfindən riayət olunmasının təmin edilməsi" barədə qərarına hazırda fəaliyyətdə olan Auditorlar Palatasının üzvləri (auditor təşkilatları və sərbəst auditorlar) tərəfindən riayət olunması vəziyyətlərinin araşdırılması ilə bağlı Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin (S.Gülməmmədov) hazırladığı hesabatı Şura üzvlərinin irad və təklifləri nəzərə alınmaqla müzakirə edərək, Auditorlar Palatasının Şurası

**QƏRARA ALIR:**

1. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsi (S.Gülməmmədov) tərəfindən məcburi audit subyektləri olan auditor təşkilatlarının auditdən keçmə və auditorların peşə məsuliyyətlərinin icbari sığortalanması vəziyyətlərinin araşdırılması barədə hazırlanmış hesabat nəzərə alınsın (əlavə olunur).

2. Auditdən keçməyən auditor təşkilatlarının ("AZAUDİT" MMC – direktor Afiq İsrəfilov, Azərbeynəlxalq auditor xidməti" MMC – direktor Misir Əhmədov, Bakı şəhər auditor təşkilatı – direktor Tofiq Çıraqov, "Baltik Kaspian Audit" MMC – direktor Samir Əsədullayev, "F.N. Audit Servis" MMC – direktor Fuad Əliyev, "G and A" MMC – direktor Səid Qafarov, "İnter Audit" auditor təşkilatı – direktor Əlimuxtar

Bağırov, "Kaspian Audit Kompani" MMC – direktor Əlibala Məhərrəmzadə, "Kaspian Konsaltinq" auditor şirkəti – direktor Elmar Abasov, "Kermur Audit və Konsaltinq" MMC – direktor Adil Vahabov, "MAK Azərbaycan LTD" MMC – direktor Zamin Hüseynov, "Tax, Audit & Konsaltinq Servis – direktor Lalə Abbasova" MMC, "Zaman Audit" MMC – direktor Hüseyn Cəbiyev) rəhbərlərinə qanunvericiliyin tələblərinə riayət etmədiklərinə görə ciddi xəbərdarlıq edilsin.

3. Peşə fəaliyyətini sığortalamayan auditor təşkilatlarının ("Alfa Audit" MMC – direktor Vəli Musayev, "Azərbaycan auditor xidməti" MMC – direktor Misir Əhmədov, "Audit Servis" MMC – direktor Oleq Abdullayev, "Baker Tilly Audit Azərbaycan" MMC – direktor Ziya İbrahimov, "Balans Audit" audit məsləhət firması – direktor Əli Nəbiyev, "Finans Audit" MMC – direktor Mübariz Paşayev, "Kaspian Audit Kompani" MMC – direktor Əlibala Məhərrəmzadə, "Kermur Audit və Konsaltinq" MMC – direktor Adil Vahabov, "Q.R.T." MMC – direktor Cəmilə Qənizadə, "Premier Audit və Konsaltinq" MMC – direktor Anar Hacızadə, "PSG TAX Consalting" MMC – direktor Toğrul Abbasov, "RSM Azərbaycan" MMC – direktor Tural Məhərrəmov, "Tax, Audit & Konsaltinq Servis" MMC – direktor Lalə Abbasova) rəhbərlərinə və sərbəst auditorlara (Bayramov Vəli, Bayramov Məmmədəli, Əliyev İbiş, Əlizadə Rahim, Eminov Otello, Gülməmmədov Şirxan, Sadıqov Musa, Nuriyev Alqış, Pənahov Novruz, Talıbov Tariyel) qanunvericiliyin tələblərinə riayət etmədiklərinə görə ciddi xəbərdarlıq edilsin.

4. Bu qərarın 2-ci və 3-cü bəndlərində adları göstərilən auditor təşkilatlarının rəhbərləri qanunvericiliyin tələblərinə uyğun olaraq auditdən keçməni və peşə fəaliyyətinin sığortalanmasını, sərbəst auditorlar isə peşə fəaliyyətinin sığortalanması məsələlərini 1 (bir) ay müddətində həll etsinlər, əks halda həmin auditor təşkilatlarının rəhbərləri və sərbəst auditorlar barəsində daha ciddi tədbirlər görülməlidir.

5. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) tapşırılsın ki, bu qərarın 2-ci və 3-cü bəndlərində adları göstərilən auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlara 3 (üç) gün müddətində qərarın icrası ilə bağlı məktub göndərilsin.

6. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) tapşırılsın ki, 1 (bir) aydan sonra bu qərarın 4-cü bəndinin icra vəziyyətini araşdıraraq arayış hazırlayıb təqdim etsin.

7. Bu qərarın mətni Palatanın internet səhifəsində yerləşdirilsin.

**ŞURANIN SƏDRİ**

**V.NOVRUZOV**